



www.amu.edu.az

TƏBİB

Təsisçi: Azərbaycan Tibb Universiteti

Qəzet 1933-cü ildən çıxır

№-03 (1742) 15 fevral 2022-ci il



Azərbaycan Tibb Universitetinin böyük uğuru

Tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi universitetimizin qarşısında yeni üfüqlər açır

səh. 2

Dövlət siyasəti gənclərin hərtərəfli inkişafına şərait yaradır

səh. 4

Növbəti Elmi Şurada əsas diqqət elmi-tədqiqat işlərinə yönəldilib

səh. 3

Şəhid ailələri və qazilər üçün növbəti aksiya Qubada təşkil edilib

səh. 6



Təcili tibbi yardım sisteminin gücləndirilməsi diqqət mərkəzində

ÜST, Səhiyyə Nazirliyi və ATU-nun birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib


səh. 2

“Elektron universitet” təkmilləşdirilir, kitabxana modulu yaradılır

səh. 5

ATU-da “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

səh. 7



Payız semestrinin qış imtahan sessiyası başa çatıb

Təkcə magistratura təhsil pilləsi üzrə 83 fəndən imtahanlar baş tutub

səh. 5

Azərbaycan Tibb Universitetinin böyük uğuru

Tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi universitetimizin qarşısında yeni üfüqlər açır



Azərbaycan Tibb Universitetinin tədris proqramları Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçib. Uzunmüddətli akkreditasiya prosesini Dünya Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən etibarən rəsmi şəkildə tanınan Akkreditasiya və Reyting üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Rating) aparıb. Nəhayət, yanvarın 28-də beynəlxalq qurumun ali orqanı tərəfindən müsbət qərar verilib.

Bu münasibətlə fevralın 4-də ATU-da müvafiq sertifikatların təntənəli şəkildə təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli qonaqları və media nümayəndələrini salamlayaraq, bu hadisənin ölkəmizdə bir ilk olduğunu diqqətə çatdırıb.

ATU-nun beynəlxalq akkreditasiyanı uğurla keçməsinin əhəmiyyəti haqqında danışan rektor bildirdi ki, bu proses 3 ildən çox davam edib. Onun 2 ili aktiv faza olub. Ötən müddət ərzində universitetdə Türkiyədən və digər ölkələrdən çoxsaylı ekspertlər qonaq olub və tədris prosesini yaxından tanış olublar. Qoyulmuş tələblər əsasında ATU-da çoxsaylı işlər görüldü, dəyişikliklər, bir sıra istiqamətlərdə təkmilləşdirmə aparılıb. 21-25 noyabr 2021-ci il tarixlərində Agentliyin Xarici Ekspert Komissiyasının nümayəndə heyəti Bakıya səfər edərək ATU-da təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsi üzrə yerində yoxlamalar keçirib. Tədris prosesinin təşkili, təhsil proqramlarının icrası, dekanlıqların fəaliyyəti, klinik bazaların, struktur vahidlərinin və s. işinin akkreditasiya üçün müəyyən edilmiş qayda və meyarlara uyğunluğu qiymətləndirilib.

Professor Gəray Gəraybəyli qeyd edib ki, ATU-nun təqdim etdiyi hər 3 - Mülaliyyə, Əczaçılıq və Stomatologiya ixtisasları üzrə ən böyük müddətə - 5 illiyinə akkreditasiyadan keçirilməsi universitet və ölkəmiz üçün böyük əhəmiyyətli hadisədir. ATU-nun 91 illik tarixində bənzər hadisə olmadığını deyən rektor, bu uğurun gətirəcəyi üstünlüklərdən danışdı. Bildirdi ki, bu, ilk növbədə ATU-nun beynəlxalq arenada nüfuzunun yüksəlməsi, reyting siyahılarında daha yüksək yerlər əldə etməsi deməkdir. Bundan başqa, xarici tələbələrin ATU-ya daha kütləvi cəlb olunması və onların coğrafiyasının genişləndirilməsi



baxımından müstəsna əhəmiyyət daşıyır. Nəhayət, Akkreditasiya və Reyting üzrə Müstəqil Agentliyin bu qərarı ATU-nun məzunlarının diplomlarının xarici ölkələr tərəfindən tanınması və onların nüfuzlu tibb müəssisələrində iş tapması baxımından irəliləyən böyük bir addımdır.

ATU-nun bütün kollektivini bu əlamətdar hadisə münasibətilə təbrik edən rektor tədbir iştirakçılarını məlumat verib ki, universitetin IAAR-la əməkdaşlığı çərçivəsində bu gün daha bir memorandum imzalanacaq. Belə ki, prosesin davamı olaraq Akkreditasiya və Reyting üzrə Müstəqil Agentlik həm özünün, həm də dünya səviyyəli digər reyting qurumlarının siyahılarına düşməsi və yüksək yerlər tutması üçün ATU-ya məsləhət xidməti göstərəcək.

Toplantıda çıxış edən IAAR-ın rəsmi nümayəndəsi, professor Olqa Yanovskaya Azərbaycan Tibb Universitetində olmaqdan məmnun olduğunu bildirdi və kollektivi beynəlxalq akkreditasiyadan keçmək münasibətilə təbrik edib. O bu hadisənin



qloballaşan dünyada bir ali təhsil müəssisəsi üçün böyük əhəmiyyət daşıdığı vurğulayıb: "Xüsusilə tibb təhsili üzrə dünyada beynəlmilləşmə gedir. 2024-cü ilədək tibb üzrə ali məktəblər beynəlxalq akkreditasiya sertifikatları əldə etməlidir. Bu baxımdan, Azərbaycan Tibb Universiteti bundan sonra dünya təhsil bazarında daha cəlbədi olacaq. Nəticədə, həm əcnəbi tələbələrin sayı artacaq, həm də tədrisin keyfiyyəti daha da yüksələcək".

Çıxışlardan sonra IAAR-ın beynəlxalq səviyyəli sertifikatları ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təqdim olundu. Daha sonra növbəti dövr üçün qurumla ATU arasında əməkdaşlıq müqaviləsi imzalandı.

Qeyd edək ki, toplantıda IAAR-ın beynəlxalq əlaqələr üzrə mətəxəssisi Aykız Bauyrzhanqızı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, eləcə də ATU-nun nümayəndələri iştirak ediblər. Məlumat üçün bildirik ki, IAAR tərəfindən həm institusional,



həm də tədris proqramlarının akkreditasiyası aparılır. Bu agentlik MDB ölkələri içərisində Dünya Tibb Təhsili Federasiyası (World Federation of Medical Education - WFME) tərəfindən tanınan ilk qurumdur. IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyanı əldə etmiş sayılır.

Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsi keçirilib.

Tədbir ATU-nun Konfrans zalında "Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb" mövzusunda simpoziumla başlayıb. Əvvəlcə şəhidlərimizin xatirəsi anılıb və dövlət himnimiz səsləndirilib.

Bundan sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli simpoziumda açılış nitqi ilə çıxış edib. Tədbir iştirakçılarını salamlayan rektor son dövrlərdə səhiyyəimizdə aparılan islahatların uğurlu nəticələrinə toxunaraq, insanlara göstərilən ilkin tibbi xidmətin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. İlk təcili xidmətin tarixinə də ekskurs edən professor G. Gəraybəyli bu sahə üzrə mütəxəssislərin hazırlanmasına əsasən ötən əsrin 60-cı illərində başlanıldığını bildirdi. O dövrlə müqayisədə müasir təcili tibbi xidmətin çox sürətlə inkişaf etdiyini və bu sahədə çalışan mütəxəssislərin səviyyəsinin də yüksəldiyini diqqətə çatdırıb: "Bu gün hər bir klinikada fəaliyyət göstərən təcili tibb xidməti şöbəsi müasir texnologiyalara və müasir tədqiqatlara əsaslanan avadanlıqlarla təchiz olunur. Ancaq ən vacib məsələlərdən biri həmin şöbələrdə bu sahə üzrə mütəxəssislərin hazırlanmasıdır. Məhz bu istiqamətdə aparılan islahatların nəticəsi olaraq 2019-cu ildə Azərbaycan Tibb Universitetinin tədris proqramlarında təcili tibb dərsləri nəzərdə tutulmuş, 2021-ci ilin dekabrında isə Böyük Elmi Şuranın iclasın-

Təcili tibbi yardım sisteminin gücləndirilməsi diqqət mərkəzində

ÜST, Səhiyyə Nazirliyi və ATU-nun birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib



da universitetdə ilk dəfə olaraq Təcili tibb kafedrasının yaranmasına qərar verilmişdir. Əminəm ki, bu addımlar gələcəkdə Azərbaycan səhiyyəsinin təcili tibbi yardım xidmətində çalışacaq mütəxəssislərin hazırlanmasına mühüm töhfədir". Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan layihələrdə Azərbaycan Tibb Universiteti tələbələrinin, məzunlarının və həkimlərinin həvəslə iştirak etdiyini söyləyən rektor həftəboyu keçiriləcək təlim kurslarının da səmərəli olacağına əminliyini ifadə edib və simpoziumun işinə uğurlar

arzulayıb.

Sonra səhiyyə nazirinin yeni təyin olunmuş müavini Nadir Zeynalov çıxış edərək, bu vəzifədə ilk publik nitqini ona çox doğma olan Azərbaycan Tibb Universitetində etməsindən, eyni zamanda universitetdə yeni kafedranın yaradılması prosesində iştirakından məmnunluğunu dilə gətirib. Ölkəmizdə təcili tibbi xidmət işinin yaxşılaşdırılması və təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin xüsusi önəmini vurğulayan nazir müavini bugünkü simpoziumun təşkilatçılığına, ÜST-ün nümayən-

dələrinə, Türkiyədən gələn professor-müəllim heyətinə və tədbirə könüllü qatılan rezidentlərə təşəkkürünü bildirdi.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmançı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Araz Nəsirov səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində prioritetləri müəyyənləşdirmək baxımından bu tədbirin əhəmiyyətdən danışdı. Açılış nitqlərindən sonra ÜST-ün nümayəndəsi, professor İbrahim Durakin moderatorluğu ilə hər kursda 10 nəfər iştirakçı olmaqla təlimlər keçirilib. "Azərbaycanda təcili tibbi yardım sisteminin qiymətləndirilməsi" mövzusunda ÜST-ün nümayəndəsi Fidan Talışinskayanın məruzəsi dinlənildi.

"Xəstəlik hallarının idarə olunması" kursunun proqramına təcili yardımda tez-tez rast gəlinən 6 halın idarə edilməsi üsullarının mənimlənməsi, eyni zamanda ürəyin dayanması və ya ürək-damar xəstəliklərinə səbəb olan həyati təhlükə yaradan halların mütərəqqi tibbi prosedur-

lar, dərmanlar və üsullardan istifadə etməklə aradan qaldırılmasına dair ən yeni məlumatların öyrənilməsi daxil edilib.

"Təcili yardım şöbəsinin idarə olunması" kursunda isə əsas hədəf iştirakçıları təcili yardım şöbəsinin düzgün təşkili, məhdud resurslu şəraitlərdə şöbənin idarə olunması, pasiyent təhlükəsizliyi prinsipləri, konfliktlərin həlli və şöbənin xidmət keyfiyyətinə təsir edən digər amillər üzrə təlimatlandırmaq olub.

Tədbirdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin, Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri, Klinik Tibbi Mərkəz, Respublika Klinik Hospitalı, Sumqayıt və Şamaxı şəhərlərində fəaliyyət göstərən təcili tibbi yardım xidmətlərinin əməkdaşları, habelə təcili tibbi yardım üzrə beynəlxalq ekspertlər iştirak ediblər.

Qeyd edək ki, təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsi çərçivəsində kurslara fevralın 12-də yekun vurulub və bağlanış mərasimi də Azərbaycan Tibb Universitetində baş tutub.

Fevralın 1-də Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının növbəti iclası keçirilib. İclası açıq elan edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilk öncə Normal fiziologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Arif Məmmədov 80, ATU-nun Təbiyə işləri üzrə prorektoru, dosent Zülfiqar Musabəyov isə 60 illik yubileyi münasibətilə təbrik edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Sözünə davam edən rektor bir çox xəbəri şura üzvlərinin diqqətinə çatdıraraq bildirib ki, Azərbaycan səhiyyəsinin və universitetimizin tarixində ilk dəfə olaraq, ATU təqdim etdiyi hər üç - Müalicə işi, Stomatologiya və Əczaçılıq üzrə 5 illik beynəlxalq akkreditasiya əldə edib: "Bu qərar Akkreditasiya və Reyting üzrə Müstəqil Agentliyin yanvarın 28-də keçirilən yekun plenar iclasında verilib. Bu münasibətlə hər kəsi təbrik edir, əməyi keçənlərə təşəkkürümü bildirirəm".

Sonra gündəlikdə duran məsələlər diqqətə çatdırılıb. "Azərbaycan Tibb Universitetində 2021-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr" barədə universitetin Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun hesabatı dinlənilib.

Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş "Təbii resursların insan kapitalına çevrilməsi" istiqamətində həyata keçirilən siyasətin təhsil sisteminin bütün pillələrinin yeniləşməsinə və inkişafına təkən verdiyini söyləyən məruzəçi qeyd edib ki, bugünkü və gələcək inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı peşəkar kadrların hazırlanması təhsilin və elmin qarşısında duran mühüm vəzifələrdən biridir: "2021-ci ildə universitetimiz bir çox nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi münasibəti ilə ölkəmizdə tibb elminin və təhsilin inkişafında xidmətlərinə görə universitetin bir qrup əməkdaşına fəxri adların verilməsi barədə sərəncam imzalamışdır. Onlardan 3-ü "Əməkdar elm xadimi", 4-ü "Əməkdar müəllim", 4-ü isə "Əməkdar həkim" fəxri adları almışdır. Ölkə başçısının digər sərəncamı ilə universitetin 10 əməkdaşı "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Bundan başqa, bir neçə əməkdaşımız Səhiyyə Nazirliyinin "Səhiyyə eləcəsi" döş nişanı və "Fəxri fərman" ilə təltif edilmişdir.

Qeyd edim ki, Vətən müharibəsi zamanı universitetimizin əməkdaşları, o cümlədən Hərbi tibb fakültəsinin şəxsi heyəti, müəllimləri, rezidentləri, kursantı və feldşerləri qələbənin qazanılması üçün ön və arxa cəbhədə var gücləri ilə çalışıblar. Prezident İlham Əliyevin sərəncamına əsasən, Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov AR Silahlı Qüvvələri Müdafiə ərafinə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Hesabat ilində Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tibb təhsilinin, səhiyyənin inkişafındakı xidmətlərinə, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığına görə Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun "Fəxri fərman"ına layiq görülmüşdür".

Çıxışında elmi nailiyyətlərə xüsusi yer ayıran prorektor nəzərə çatdırıb ki, universitetimiz bu hesabat ilində

"Bəzi sahələr üzrə gələcəkdə kadr çatışmazlığı yarana bilər"

ATU-nun növbəti Elmi Şurasında professor Gəray Gəraybəyli əsas diqqəti elmi-tədqiqat işlərinə yönəldib

ilk olaraq SCImago beynəlxalq reyting qrupuna daxil edilib. Belə ki, ATU dünyanın digər universitetləri kimi, bu reyting sisteminə 4 göstəriciyə görə indeksləşib və SCImago sıralamasında ümumi, elmi tədqiqat, innovasiya və ictimai göstəriciyə görə dünyanın 7533 universiteti arasında 899-cu yerdədir. Tədqiqat göstəricilərinə görə isə, ATU-nun reytingi 529-dan 517-ci yerə yüksəlib ki, bu da universitetimizin əməkdaşları tərəfindən Web of Science, Scopus və s. nəşriyyat bazalarına daxil olan jurnallarda çap olunmuş məqalələrin sayının artması ilə əlaqədardır: "Dünya tibb

nuna əsasən, təbabət və əczaçılıq sahəsində 3 istiqamət, 9 problem üzrə 61 elmi-tədqiqat işinin yerinə yetirildiyini diqqətə çatdıran prorektor 57 mövzu üzrə işin yekunlaşdığını və tamamlanmış mövzuların da olmadığını deyib.

R.Bəylərov bildirib ki, ATU-nun beynəlxalq əlaqələri günün tələbləri səviyyəsində qurulub: "Dövlət başçısının sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması" üzrə Dövlət Proqramı təsdiq edilmişdir. Son illər universitetimizdə aparılan islahatlar, ATU-nun dünya miqya-



1062 qəzet və 2770 jurnal məqalələri daxil edilib. Hesabat ilində kitabxanaya 4432 nüsxə kitab daxil olub ki, bunlar da rektorluq, kafedralar, professor və müəllim heyəti, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr tərəfindən hədiyyə olunub və ya mübadilə yolu ilə əldə edilib.

Məruzə ətrafında çıxış edən professorlar Yaqub Qurbanov, İbadulla Ağayev, Rizvan Məmmədov, Qalib Qarayev və dosent Aidə Bəndəliyeva hesabatı qənaətbəxş qiymətləndiriblər. Onlar universitetin elmi istiqamətdəki uğurları ilə yanaşı, problemləri də qeyd ediblər. Nəticələr çıxışlarında dissertasiya şuralarının fəaliyyətindən, doktorantura və dissertasiya işlərinin mövcud vəziyyətindən bəhs ediblər, bu sahədə aktual məsələləri dilə gətirərək təklif və rəylərini səsləndiriblər.

Müzakirələri yekunlaşdıran rektor əsas diqqəti Azərbaycan Tibb Universitetində 2021-ci il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərinə və qarşıda duran vəzifələrə yönəldib: "Bir neçə problemi nöqtələrə toxunmaq istərdim. Bir neçə il əvvəl biz sizinlə görüşəndə dedik ki, hər bir universitetin məqsədi öz səviyyəsini yüksək elmi-tədqiqat universiteti səviyyəsinə çatdırmaqdır. Bəli, bizim buna kifayət qədər potensialımız var. Müxtəlif ölkələrin universitetləri ilə birgə fəaliyyətimiz, imzaladığımız ikitərəfli memorandumlar və s. Artıq bu istiqamətdə işlərimiz başlanıb və biz onun bəhrəsini gözləyirik. Bəzən tələbələrini günahlandırırıq ki, onlar oxumaq istəmir. Amma mən kitabxana ilə bağlı təklifləri eşidirəm. Tələbələrin əsas xahişləri kitabxananın daha çox işləməsidir. İki oxu zalımız var idi, əlavə bir oxu zalının da açılmasını istədiklər. Kitabxanamız əvvəl axşam saat 6-dək işləyirdi, tələbələrin xahişini nəzərə alıb 9-dək fəaliyyət göstərməsinə qərar verdik. Qeyd edim ki, pandemiyadan öncə saat 10-dək işləyirdi. Mən bir dəfə gecə kitabxanaya gəldim və gördüm ki, 3 oxu zalının hamısı ağızına qədr doludur. Tam əminliklə deyə bilərəm ki, "tələbələr oxumaq istəmir" fikri düzgün deyil. Hər kəsə eyni gözlə baxmaq olmaz. Elə tələbələr var ki, yeniliklərin elektron formatının olmasını istəyirlər. Kitabxananın həftənin 7 günü 24 saat işləməsi formatı üzərində iş gedir".

Digər məsələlərə münasibət bildiren professor G.Gəraybəyli dissertasiya işlərinin müdafiələrinə də diqqət çəkdi: "Biz əvvəllər müzakirələrimizdə bəzi ixtisaslar üzrə mü-

dafiələrin çox olmasını bildirmişdik. Mənim Ali Attestasiya Komissiyasının sədri ilə bu istiqamətdə müzakirələrim olub. Bəzən elə ixtisaslar var ki, həddindən çox müdafiələr olur və problem yaradır. Eyni zamanda, belə getmə, müdafiə az olan sahələrdə təxminən 10 ildən sonra kəskin kadr çatışmazlığı yarana bilər. Bir çox kliniki ixtisaslar var ki, iddiaçı özünə nə opponent tapa bilir, nə də rəyçi. Kafedra müdirləri və elmi hissə bu məsələni ciddi analiz edib, nəticə çıxarmalıdır.

Bundan başqa, tamamlanmamış dissertasiyalar var. Bəzən kafedraların bir çoxunda elmi işlərin təsdiqi və sonradan onlardan imtina halları olur. Hesab edirəm ki, burada kafedranın günahı olmasa da, bu məsələləri araşdırmaq lazımdır. Digər bir məsələ - bəzi ixtisaslar üzrə elmlər doktorluğu ilə bağlı problemlərimiz var. Məsələn, oftalmologiya, məhkəmə təbabəti, farmakologiya, əczaçılıq, damar cərrahiyyəsi, patoloji anatomiya, histologiya, qastroenterologiya ixtisasları üzrə kadr hazırlığı son illər çox zəifdir. Son 5-10 il ərzində təsdiqini tapmamış dissertasiyalar kafedralarda çoxluq təşkil edir. Reydlər keçirilməli və elmi işlərin analizi aparılmaqla yanaşı, ildə heç olmasa bir dəfə dekanlıqlar kafedraların elmi işlərini müzakirəyə çıxarmalıdırlar".

Professor G.Gəraybəyli onu da bildirib ki, bu günlərdə III Cərrahi xəstəliklər kafedrasının professoru Məmməd Nəsirov ikinci dəfə məsləhətçi professor seçilmək üçün müraciət edib.

Elmi Şura M.Nəsirovun müraciətini təmin edib, eləcə də Halil İbrahim Durak və professor dr. Sezai Yılmaz Azərbaycan Tibb Universitetinin "Qonaq professor"u, Nilufer Demiral Yılmaz isə universitetin "Qonaq müəllim"i adının verilməsini təsdiqləyib. Daha sonra İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzində Dövlət Attestasiyasının OSKİ mərhələsinin keçirilməsi üçün hazırlanan beş istiqamət üzrə "Pasportlar"a da münasibət bildirilib.

Sonda Böyük Elmi Şura elmlər doktoru işlərinin mövzusunun və elmi məsləhətçiləri, o cümlədən dərslük, dərslük vəsaitləri, metodik vəsaitlərin nəşrini təsdiqləyib və müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırıb.

M.ƏLƏKBƏRLİ



müəssisələri arasında universitetimiz 920-ci, Şərqi Avropada 170-ci, Azərbaycanda isə 1-ci yeri tutur. Beləliklə, Azərbaycan Tibb Universiteti SCImago reyting sisteminə tədqiqat göstəricilərinə görə dünya və yerli universitetlər arasında layiqli yer tutur. Hazırda bu reyting sistemi üzrə digər göstəricilərin yaxşılaşdırılması, eləcə də universitetimizin QS World University Ranking, Times Higher Education University Ranking, World University of Academic Ranking (ARWU) reytinglərinə daxil edilməsi istiqamətində işlər aparılır. Hesabat dövründə edurank.org reyting sisteminə görə, dünyanın 14160 universiteti arasında universitetimiz 6514-cü, Azərbaycanda 36 universitet arasında 4-cü, Asiyada 5829 universitet arasında 2333-cü, tibb üzrə 4839 universitet arasında isə 2864-cü yerdədir. Həmçinin tibb sahəsinin ayrı-ayrı ixtisaslarına aid beynəlxalq elmi jurnallarda çap olunmuş elmi məqalələrin sayı 1232-dir və bu elmi işlərə 10416 istinad olunmuşdur".

Sözünə davam edən R.Bəylərov kadr potensialına da toxunub: "2022-ci il yanvar ayının əvvəlinə olan məlumata əsasən, ATU-da çalışan 1192 nəfərin 1060-ı professor-müəllim heyətidir. Onlardan 3-ü Rusiya Elmlər Akademiyasının üzvü, 2-si Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, 4-ü müxbir üzvü, 23-ü əməkdar elm xadimi, 41-i əməkdar həkim, 32-si əməkdar müəllim, 1-i əməkdar bədən tərbiyəsi və idman xadimi, 1-i fəxri bədən tərbiyəsi və idman işçisi, 173-ü elmlər doktoru, 762-si fəlsəfə doktoru, 127-si professor, 308-i isə dosentdir".

2019-cu ildə ATU-da "Əhalinin sağlamlığının qorunması" haqqında Azərbaycan Respublikasının Qanu-

sında nüfuzlu təhsil və elm platformalarında daha da tanınması istiqamətində uğurlu addım atılmışdır. Hazırda universitetimiz dünyanın 90-a yaxın elm və təhsil müəssisəsi ilə səmərəli əməkdaşlıq edir".

Onun sözlərinə görə, tibb elminin müasir dünyaya tibb elminə inteqrasiyasında universitetimizin alimlərinin inkişaf etmiş ölkələrin aparıcı elmi mərkəzlərinə dəvət olunması və belə ölkələrdə keçirilən konfrans və simpoziumlarda iştirakı mühüm əhəmiyyət kəsb edir. 2021-ci ildə əməkdaşlarımız xarici ölkələrdə keçirilən 166 müxtəlif elmi konfrans, kongres və simpoziumlarda iştirak ediblər. Məruzəçi 2021-ci ildə elmi-tədqiqat işlərinin nəticələrinin 17 monoqrafiya və kitabda (dördü xaricdə), 16 dərsləkdə, 21 dərslük vəsaitində, 3 kitabça və sorğu ədəbiyyatında, 3 elmi əsərlər məcmuəsində, 616 elmi işin xaricdə, 992 elmi işin respublikamızda, 18 metodik tövsiyədə, 4 Azərbaycan patentində, 4 Avrasiya patentində öz əksini tapdığını söyləyib.

Doktoranturaya ümumi qəbulun 10 nəfər olduğunu bildiren R.Bəylərov deyib ki, fəlsəfə doktoru proqramı üzrə 4 nəfər, tibb üzrə elmlər doktoru proqramı üzrə isə 6 nəfər daxil olub. Dissertanturaya isə ümumi qəbul olan 7 nəfərin 2-si fəlsəfə doktoru proqramı üzrə, 5-i tibb elmləri doktoru üzrə daxil olub. Hesabat ilində universitetin doktorantura təhsilinin səmərəliliyi 100 faiz təşkil edib.

Əsaslı Kitabxananın fəaliyyətində də toxunan prorektor söyləyib ki, 2021-ci ildə kitabxananın fondlarında 645 737 kitab olub ki, bunlardan 313 525 elmi, 317 771 dərslük və 14 441 mübadilə fondlarında cəmlənib. Bundan başqa, kitabxana fondunun elektron kataloquna 781 kitab,

Aktiv tələbələr Gənclər Günü münasibətilə təltif olunub



Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli 2 fevral - Gənclər Günü münasibəti aktiv tələbələrlə görüşü olub. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rektor tələbələri salamlayıb.

Bildirib ki, bu il gənclərimiz bu bayramı başqa ab-havadada keçirirlər: "Bunun səbəbi 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad

edilməsi ilə əlaqədardır. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı dünya ictimaiyyəti qarşısında nəyə qadir olduğunu bir daha göstərdi. Şübhəsiz, bu qələbənin, zəfərin reallaşmasında gənclərimizin əvəzsiz rolu oldu. Biz bunu hər zaman qeyd etməliyə və unutmamalıyıq".

Rektor çıxışı zamanı ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən

Professor Gəray Gəraybəyli: Vətənpərvər dövlət siyasətinin nəticəsi idi ki, gənc nəsil Vətən müharibəsində böyük coşğuyla vuruşdu

geniş söhbət açıb. Sovet ittifaqı zamanında Azərbaycan gənclərinin Moskva, Sankt-Peterburq, Kiyev kimi şəhərlərdə ali təhsil alması və savadlı mütəxəssislər kimi yetişməsində ulu öndərin müstəsna rolu olduğunu vurğulayıb: "Yaxşı yadımdadır ki, hər il ulu öndər Azərbaycandan qəbul olmuş tələbələri şəxsən qəbul edər, onlara öz xeyir-duasını verərdi. O istər sovet, istərsə də müstəqillik dövründə gənclərin inkişafına böyük diqqət yetirib. 1996-cı ildə məhz ulu öndər Heydər Əliyevin tapşırığı ilə respublikada ilk dəfə Gənclər Forumu keçirilib. Dövlətin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu diqqətin, qayğının nəticəsidir ki, gənc nəsil 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda böyük coşğuyla vuruşdu. Eləcə də, ATU-nun gənc həkimləri, mə-

zunları, tələbələri döyüş meydanında qəhrəmanlıq, igidlik, misilsiz rəşadət göstərdilər. İstər ön, istərsə də arxa cəbhədə böyük fədakarlığı ilə seçilən universitetimizin yetirmələri Azərbaycan gəncliyinin gücünü bir daha nümayiş etdirdi".

Professor G.Gəraybəyli, həmçinin ATU-da aparılan islahatlara toxunaraq, universitetin ictimai həyatında tələbələrin fəal roluna diqqət çəkib, məzunlarımızın dünyanın hər yerində ölkəmizi uğurla təmsil etdiklərini vurğulayıb: "Azərbaycan Tibb Universiteti olaraq tələbələrimizin həm yüksək ixtisaslı kadrlar kimi yetişməsi, gələcəkdə insanlara peşəkar tibbi yardım göstərməsi istiqamətində çox işlər görürük, həm də gənclərimizin fərdi inkişafı üçün əlimizdən gələni edirik. Tələbələrimiz və məzunlarımızın daim hər yerdə Azərbaycanımızın və ATU-

nun adını layiqincə təmsil etməsi naminə bu tədbirləri daha da genişləndirmək niyyətindəyik".

Daha sonra ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov və tələbə Cavid Mustafazadə çıxış ediblər. Onlar dövlətimizin gənclərə göstərdiyi hərtərəfli qayğıdan bəhs edib, rektora universitetdə tələbələr üçün yaradılan yüksək şəraitə və isti münasibətə görə təşəkkürlərini bildiriblər.

Sonda təhsildə uğurları və universitetin ictimai həyatında aktivliyi ilə seçilən tələbələr Məhmməd Məmmədov, Vahid Rzayev, Dilbər Əliyeva, Cavid Mustafazadə, İlkanə Quluzadə, Aysel İsmixanova, Lamiyə Şəhratzadə, Nailə Əhmədova, Eltac Əlizadə, Şahverdi Mirzəyev, Aliyə Şahbazova, Arzu Musayeva, Natiq Kərimov və Fidan Seyfullayevaya "Fəxri fərman"lar təqdim olunub.

Tibb Universitetində Gənclər Günü qeyd olunub

Bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafına şərait yaradan və onların potensialını üzə çıxaran dövlət siyasəti həyata keçirilir

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu münasibətlə Azərbaycan Tibb Universitetində tədbir keçirilib. "Azərbaycan Gəncləri Günü-25" adlı toplantının açılışında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev iştirakçıları salamlayıb və toplantını açıq elan edib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rəqif Abbasov çıxışında bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Onun sözlərinə görə, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub: "1996-cı ilin 2 fevralında Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. 1997-ci ildən isə ölkəmizdə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Gənclər Günü qeyd olunur: "Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. İndi ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsinə keçib. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik təbiiyyəti, xarici ölkələrdə təhsil, sosial müdafiyyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən

işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir".

Sözünə davam edən idarə rəisi deyib ki, dövlət başçımızın imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqələrdən olan gənclərin xaricdə təhsilə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyub. Bundan başqa, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"ni təsdiq edib. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdır, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqət artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir".

Gənclər siyasətində idmanın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirildiyini deyən R.Abbasov vurğulayıb ki, Prezident İlham Əliyevin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

ATU-nun Təbiiyyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov çıxışına gənclərimizi bu gün münasibətilə təbrik etməklə başlayıb. Pro-

rektor xatırladı ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gənclər siyasətində də müsbət tendensiyalar müşahidə olunmağa başladı. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı ildə gənclərin I forumu keçirildi. Bir il sonra Azərbaycan Gəncləri Günü elan edildi. Gənclərin inkişafı üçün atılan addımlar sayəsində tezliklə Azərbaycanda güclü vətənpərvər gənclər ordusu formalaşdı. Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edənlər də məhz bu gənclərimiz oldu. Müharibədə həm döyüşüb, həm də insan həyatını xilas edən hərbi həkimlər arasında ATU-nun məzunları əksəriyyət təşkil edir. Xatırlatmaq yerinə düşər ki, 2000-ci ildə ATU-da hərbi fakültənin açılması da məhz ulu öndərin təşəbbüsü ilə baş tutub".

Z.Musabəyov qeyd edib ki, gənclər üçün əsas istiqamət təhsildir: "Biz Azərbaycan Tibb Universiteti olaraq siz gənclərə yalnız elmin sirlərini öyrətməklə kifayətlənmir, həm də vətənpərvər, fəal vətəndaşlar olmağınız üçün çalışırıq. Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də daim bu məsələyə diqqət yetirir, təşəbbüskar gənclərə dəstək olur. ATU rəhbərliyi tərəfindən gənclərimizin, tələbələrimizin inkişafını stimullaşdırmaq üçün müxtəlif layihələr reallaşdırılır. Biz yeni düşüncəli, kreativ ruhlu gəncliyin yetişdirilməsi, səhiyyəimizi yüksək ixtisaslı kadrlarla təmin etmək yönündə çalışırıq.

Bu gün dünya, texnologiyalar o qədər sürətlə inkişaf edir ki, həyatda öz layiqli yerini tapmaq üçün yüksək savad və bacarıq tələb olunur. Ona görə də hər bir sahədə işləyən gənc-



lər - istər səhiyyə, istər təhsil, istərsə də elm və ya iqtisadiyyat olsun - çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırınsınlar".

Prorektor bildirib ki, ulu öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kurs bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan dövlətinin gənclər siyasətində danışıqçular prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramları xüsusi qeyd edilməlidir. Dövlət başçısı qloballaşma əsrində dünya elminə, təhsilə inteqrasiyanı vacib sayaraq, azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir.

Hazırda 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla icra olunmaqdadır. Prezidentin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu".

Z.Musabəyovun sözlərinə görə, bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bizim gənclik azad düşündür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir: "Bu gün dövlətimiz, prezident, Ali Baş Komandan hər bir vətəndaşının, o cümlədən hər bir gəncin yanındadır. Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün Azərbaycanın inkişafı yolunda əzmlə addımlayırlar".

Daha sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının I müavini Güllərə Verdüyeva, ATU-nun

Tələbə Həmkarlar Komitəsinin sədri Qoşqar İsmayılov, Tələbə Gənclər Təşkilatının sədr müavini Gülnaz Hüseynova və Vətən müharibəsi qazisi Kənan Kərimli dövlətimizin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütdüyünü söyləyiblər. Nətiqələr gənclər siyasətinin səmərəli həyata keçirildiyini, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradıldığını, onların təhsil, sağlamlıq və məşğulluq məsələlərinə diqqətin artırıldığını vurğulayıblar. Qeyd edilib ki, gənclərimiz üçün ən həlledici sınaqlardan biri 44 günlük Vətən müharibəsi olub. Rəşadətli Ordumuzun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdırmağı bacarıblar. Məhz onların qəhrəmanlığı ilə əldə olunan bu şanlı Zəfər sayəsində ərazi bütövlüyümüz bərpa olundu, xalqımız otuz illik həsrətdən sonra əzəli torpaqlarına qovuşdu. Gənclərimizin müharibə zamanı arxa cəbhədə də yüksək fəallıq göstərdiyi, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında xüsusi aktivliyi də vurğulanıb. Bildirilib ki, bundan sonra Azərbaycan gəncliyinin azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində fəal iştirak etməsi mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda gəncləri düşündürən suallar cavablandırılıb, səslənən təklif və rəylərə aydınlıq gətirilib. Eləcə də rayonun ictimai-mədəni həyatında yaxından iştirak edən bir qrup gənc fəala, o cümlədən Vətən müharibəsi qazilərinə "Fəxri fərman"lar təqdim olunub.

Koronavirusun ən böyük zərbəsi psixoloji sarsıntıdır

Dosent Rafiq Bayramov "Omikron" variantının əsas əlamətlərini açıqlayıb



İlk dəfə Cənubi Afrika ölkələrində aşkar edilən koronavirusun "Omikron" ştamı ölkəmizdə də yayılmaqdadır. O digər ştamlara nisbətən daha sürətlə yayılır ki, mütəxəssislər bunun səbəbini daha yoluxdurucu olması ilə əlaqələndiriblər.

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov "Omikron" ştamının xüsusiyyətləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Kafedra müdirinin bildirdiyinə görə, "Omikron" ştamına yoluxanlar xəstəliyi nisbətən yüngül keçirirlər. Amma bu ştamın digərlərindən fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır: "Əvvəllər koronavirusun digər ştamları ilə yoluxanlar və vaksinasiya olunmuş şəxslər "Omikron" ştamı ilə yoluxduqda daha yüngül, bəzən simptomuz keçirirlər. Təcrübə də göstərir ki, bu ştamla yoluxanların ağciyərlərində zədələnmə nisbətən az müşahidə olunur".

Tənəffüs infeksiyalarına, o cümlədən koronavirus infeksiyasına yoluxmaqdan qorunmağın elə də asan olmadığını bildiren R.Bayramov, heç kimin bundan sığortalanmadığını deyib: "Ona görə də xəstələnməmək və ya yoluxduqda xəstəliyi yüngül keçirmək üçün vaksinasiya olunmaqla yanaşı, orqanizmin immun qabiliyyətini normal vəziyyətdə saxlamaq çox önəmlidir. Xəstəliklərin inkişafında və gedişində irsi faktorların da rolu danılmazdır. Koronavirusun gedişi, xüsusilə ağır gedişli xəstələrin müşahidəsi onu deməyə əsas verir ki, burada da genetik faktorların rolu var".

Həkim "Omikron" ştamı ilə yoluxma zamanı müşahidə edilən əlamətlərdən də söhbət açıb: "Bu zaman xəstədə boğaz ağrısı, boğazda quruq və diskomfort, səsin dəyişməsi, burun axması və tutulması, hərəkətin yüksəlməsi, baş ağrısı, əzələ ağrısı və s. əlamətlər ən çox müşahidə olunur. Onu da qeyd edirəm ki, "Omikron" ştamı ilə yoluxma zamanı klinik gedişdən asılı olaraq müalicəyə başlanılmalıdır. Amma ehtiyac olmadığı halda çoxsaylı toksiki dərman preparatlarını, o cümlədən venadaxili infuziyaları - sistemləri istifadə etmək lazım deyil. İzolyasiya olunmalı, bol ilıq maye və yalnız həkimlərin məsləhəti ilə dərman preparatı qəbul edilə bilər. Koronavirus infeksiyasının insanlara vurduğu ən böyük zərbə isə psixolojiyədir. Ona görə də panikaya düşməmək, müalicə həkiminin tövsiyələrinə əməl etmək vacibdir".

ATU-nun Tədris Cərrahiyyə Klinikasında tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah Vaqif Qələndər tərəfindən "Plastik və rekonstruktiv cərrahiyyədə estetik, bərpa əməliyyatlarından sonra klinik nəticələrin psixososial nəticələri" mövzusunda seminar keçirilib.



Plastik və rekonstruktiv cərrahiyyədə 6500 əməliyyat növü var

Professor Vaqif Qələndər: Əsl həkim normal görünüşlü sifəti anormal hala salmamalıdır

Seminarı giriş nitqi ilə klinikanın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov açaraq, sözü Rezydentura və magistratura şöbəsinin müdiri, professor Mələhət Sultanovaya verib. Mələhət xanım rezidentlərin nəzərinə çatdırıb ki, ənənəvi seminarlarda növbəti məruzəçi fəaliyyət göstərdiyi sahə üzrə dünyada tanınmış bir mütəxəssisdirdir və onun çıxışı üçün seçdiyi mövzu günümüzdə çox aktualdır.

Plastik cərrahiyyənin insanların həyatında oynadığı roldan bəhs edən professor V.Qələndər bildirib ki, bəzən plastik cərrahiyyə deyəndə yalnız kosmetik tərəfi düşünülür. Halbuki, ixtisasın adı plastik və rekonstruktiv cərrahiyyədir və bura dırnaqdan tutmuş, saç qədər 6500 əməliyyat növü daxildir.

İndiyədək apardığı əməliyyatlardan danışan, qazandığı nailiyyətləri və əldə olunan təcrübəni rezidentlərlə bölüşən V.Qələndər qeyd edib ki, sırf estetik cərrahiyyə plastik cərrahiyyənin 25 faizini təşkil edir. Bura qulağın, burunun, sifətin, bədənin müxtəlif hissələrinin korreksiyası daxildir. Bəzən travmalar nəticəsində insanda elə qüsurlar əmələ gəlir ki,

kompleks yaradır. Bu da onun gündəlik həyatına mənfi təsir göstərir. Belə insanlar əməliyyatdan sonra özlərini rahat hiss edirlər.

Həkim dünyada ən ağır replantasiya əməliyyatını Azərbaycandan ilk dəfə məhz özünün etdiyini söyləyib: "1990-cı ildə Türkiyədə çalışdığım vaxt qolunu dəzgah qoparmış 28 yaşlı bir xəstəni mənim çalışdığım xəstəxanaya gətirdilər. Onu məşhur xəstəxanaların heç biri qəbul etməmişdi. Çox keçmədən xəstə əməliyyata alındı və bu proses 12 saat çəkdi. Qopmuş qolu yerinə tikiyə. O zaman bu hadisə mətbuatda böyük əks-səda doğurmuşdu". Həkimin sözlərinə görə, onun ikinci belə əməliyyatı Quba rayonunda qəza nəticəsində yaralanmış şəxsin qolunun yerinə bərpası olub.

Estetik əməliyyatlar içərisində birinci yerdə dayanan burun əməliyyatının rinoplastika olduğunu söyləyən professor bu məqsədlə ən çox xanımların müraciət etdiyini deyib. Belə əməliyyatlar üçün ən ideal yaş 17-18-dən 50-60-a qədərdir: "Ancaq 87 yaşda kişini də əməliyyat etmişəm. Onun burun çəpəri çox əyri idi və əməliyyat olunmasa, nəfəsalması çətinləşər, ürəkdə ciddi problemlər yarana bilərdi".

Sözünə davam edən V.Qələndər bil-

dirib ki, bəzən burunda travma idman və yaxud doğuşla bağlı, eləcə də anadangəlmə ola bilər. Bu zaman əgər həm nəfəsalmada, həm də görünüşdə problem varsa, hər ikisi eyni vaxtda aradan qaldırılır. Hazırda həkim özü burun əməliyyatını ən son texnologiya ilə aparır və proses 45 dəqiqə çəkir. Onun sözlərinə görə, gözəllik xəstəsinə vaxtından tez əməliyyat etməyə ehtiyac yoxdur.

Həkim indiyədək çoxlu sayda əməliyyatlar icra etdiyini, onların müxtəlifliyinə görə seçilsə də, çətinliyinə görə eyni olduğunu vurğulayıb. Bunların əsasən süd vəzilərinin böyüdülməsi, kiçildilməsi - mamoplastika, üz gəncəldirmə, ayaqların düzəldilməsi, dodaqların həcməndirilməsi, artıq piylərin götürülməsi və sairədən ibarət olduğunu deyib.

Üzünü rezidentlərə tutan professor qeyd edib ki, bu sahədə çalışan əsl həkim normal görünüşlü sifəti anormal hala salmamalıdır. Hətta xəstə istəyə belə. Çünki pasiyent sonra psixoloji depressiyaya düşə bilər.

Maraqla qarşılanan çıxışının ardından Vaqif Qələndər seminar iştirakçılarının suallarını cavablandırıb.

MƏNSUR

"Elektron universitet" təkmilləşdirilir, kitabxana modulu yaradılır

Azərbaycan Tibb Universitetində müasir texnologiyalar geniş şəkildə tətbiq olunur

"Elektron universitet" in tətbiqinə imtahan modulu ilə başlandı. Yeni sistemə keçid zamanı imtahanlara müxtəlif tip sualların salınmasına icazə verildi. Tələbələrin biliyinin real qiymətləndirilməsi üçün bazaya açıq tipli suallar da yerləşdirildi. Bununla da yeni imtahan sistemində müsbət bir addım atıldı və yenilənmə bu gün də davam edir. Başladı".

Bu fikirləri bizimlə söhbətində Azərbaycan Tibb Universitetinin İnformasiya Sistemlərinin Təşkili və İdarəetmə Mərkəzinin rəhbəri Rəmzi Əliyev bildirdi. Onun sözlərinə görə, "Elektron universitet" sistemində tələbələr şəxsi kabinetlərinə daxil olmaqla, öz davamiyyətlərini, sistemə yerləşdirdikləri sərbəst işlərini, bu işlərin müəllimlər tərəfindən qiymətləndirilməsini izləyə bilərlər: "Tələbə sərbəst işini sistemə daxil edir. Müəllim də sistemə daxil olaraq tələbənin sərbəst işi ilə tanış ola bilər. Semestr başlayandan müəllimlər tərəfindən tələbənin davamiyyəti, aralıq imtahan göstəriciləri və bacarıqları qiymətləndirilir. Tələbələr şəxsi kabinetlərinə girərək bütün nəticələrini görə bilərlər. Bu, "elektron tədris sistemi" adlanır. Sistem vasitəsilə müəllim-tələbə qarşılıqlı əlaqə saxlayır. Eyni zamanda tələbə ilə bağlı

universitetdə baş verənlər elektronlaşdırılır".

Bu sistemin ATU-nun rektoru, professor Gəray Gəraybəylinin göstərişi ilə ilk dəfə 2018-ci ildə 1-ci kurslara tətbiq olunduğunu bildiren R.Əliyev, hazırda onun bütün kurslarda həyata keçirildiyini deyib: "Sistemdə həm də tələbənin məlumat bazası var. Bu baza tələbə və müəllimlər üçün təşkil olunub. Tələbə istəyə, bazaya daxil olub arayış və transkript sifariş verə bilər. Eləcə də əvvəlki semestr üzrə qiymətlərinə, ortalama göstəricilərinə baxa bilər. Bu baza həm də dekanlıqlar üçün tələbələr barədə məlumat mənbəyi rolunu oynayır".

Müəllimlərin universitet rəhbərliyinin bu istiqamətdə son göstərişi barədə də məlumat verib. Belə ki, sistemə hər bir tələbə barədə daha geniş məlumat daxil ediləcək: "Rektorumuz tələbələrin şəxsi kabinetinə bir bölmənin də əlavə olunmasını tapşırıb. Bu, universitetin Həmkarlar İttifaqı Komitəsinə həvalə edilib. Yeni yaradılacaq bölmədə tələbənin universitet həyatı ilə bağlı gündəlik qeydlər öz əksini tapacaq. O cümlədən, hansısa fəaliyyəti ilə bağlı bir tələbəyə töhmət verilsə, sistemdə bunu müəllimlər də görə biləcəklər.



Hazırda yeni bir tətbiqin - kitabxana modulunun üzərində işləyirik. Burada kitabxananın bazasında olan kitabların siyahısı yerləşdiriləcək. Tələbə ona lazım olan kitabı öncədən sifariş verəcək və iki saat ərzində sifarişini götürə biləcək. Bəzi dərslərin PDF formatı da var. Tələbələr həm də bundan yararlanacaqlar. PDF formatı olmayan kitablar isə kitabxanadan əldə ediləcək".

Mərkəzin rəhbəri bizimlə söhbətində yataqxanaların ümumi internet şəbəkəsinin yenilənməsinə ehtiyac olduğunu da diqqətə çatdırıb. Bunu mövcud sistemin günün tələblərinə cavab verməməsi və bəzi nöqtələrdə internet tutumunda problemlərin olması ilə izah edib. R.Əliyev bütün kafedraların kompyuterlərlə təmin olunduğunu və elektron jurnallar tətbiq edildiyini, hansı kafedralarda texniki problemlər yaranarsa, dərhal aradan qaldırılacağını əlavə edib.

R.Əliyev informasiyaların qorunması, təhlükəsizlik məsələlərinə də toxunub: "Bütün informasiyalar etibarlı şəkildə qorunur. Həmişə serverlərin təhlükəsizlik sertifikatlarını alırıq. Bütün məlumatlar iki nüsxədə saxlanılır ki, itki olmasın".

Qabil ABDULLAYEV

Payız semestrinin qış imtahan sessiyası başa çatıb

Təkcə magistratura təhsil pilləsi üzrə 83 fəndən imtahanlar keçirilib

Azərbaycan Tibb Universitetində 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başa çatıb.

İmtahan Mərkəzindən aldığımız məlumatlara görə, cədvəl üzrə yanvarın 3-dən başlayan sessiya fevralın 1-də tamamlandı. Üzrlü səbəblərdən imtahanlarda iştirak etməyən tələbələr üçün fevralın 3-4 və 7-8-də əlavə imtahanlar təşkil olunub. Bəzən bir gündə 5 min tələbənin imtahan verməsinə baxmayaraq, ciddi qayda pozuntusu və ya texniki problemlərə rast gəlinməyib.

Bu semestrə ənənəvi qaydalar yenidən bərpa olunub. Belə ki, universitetin rektorunun göstərişinə əsasən, internetdə yerləşdirilmiş nümunəvi sualların sayı azaldılaraq 100-ə endirilib, digər suallar isə gizli saxlanılıb. Bu da özünü müsbət nəticəsinə göstərib. Belə ki, 1-ci kursun tibb fənlərindən 50 bal toplayan tələbə olmayıb. Bu isə o deməkdir ki, tələbə-

nin əsl biliyinə qiymət verilib. Ən yüksək 48 bal toplanılıb.

"Elektron universitet" layihəsi sayəsində istər imtahan prosesinin gedişi, istərsə də tələbələrin davamiyyəti baxımından şəffaflıq yüksək səviyyədə təmin olunub.

Yeri gəlmişkən, universitetimizdə magistratura təhsil pilləsi üzrə də 2021-2022 tədris ilində qış sessiya imtahanları yekunlaşıb. Sessiya 5 yanvar - 1 fevral aralığında baş tutub. 3 əsas (əczaçılıq, klinik psixologiya, səhiyyə menecmenti) ixtisas olmaqla, 5 alt ixtisaslaşma (əczaçılıq kimyası, farmakoqnoziya, toksikoloji kimya, əczaçılıq texnologiyası, əczaçılığın təşkili) üzrə 1 və 2-ci kurslarda cəmi 83 fənn üzrə imtahanlar keçirilib.

İxtisaslar üzrə əsas fənlərdən imtahanlar ənənəvi (bilet üzərindən) canlı formatda müvafiq kafedralarda təşkil olunub. Ümumi fənlər üzrə imtahanlar isə test mərkəzində reallaşdı.





"COVID-19 və hamiləlik"

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti ənənəvi seminar keçirilib. Seminarı giriş sözü ilə I Mama-ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva açdı.

Bu tipli seminarları tədrisdə bir üsul kimi dəyərləndirən professor, gənc alimlərin və gələcəyin həkimlərinin formalaşmasında onların müstəsna rolu olduğunu bildirib: "Bu günkü seminarımız dünyanın ən aktual problemi olan koronavirusa yoluxmuş hamilələrin hamiləliyi necə keçirmələrinə, müayinə və müalicə yollarına, xəstəliyin törədə biləcəyi fəsadlara həsr olunub. Burada dünyada baş verən yeniliklərdən, tətbiq olu-

nan yeni üsullardan da söhbət açılacaq".

Növbəti çıxış edənlər - I Mama-ginekologiya kafedrasının dosenti İradə Sultanova, ATU TCK-nın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov da seminarın əhəmiyyətindən danışdılar.

Sonra adıçəkilən kafedranın III kurs rezidenti Nərin Dəhəzi "COVID-19 və hamiləlik" mövzusunda maraqlı məruzə ilə çıxış etdi. O, koronavirusun yaranma tarixindən, son illər pandemiya kimi geniş yayılmasından, bəşəriyyətə, o cümlədən hamilələrə və körpələrə vurduğu ziyanı söhbət açdı. O cümlədən hamilələrin xəstəlikdən özlərini necə qoruma yollarına diqqət çəkdi.

Seminar maraqlı diskussiya ilə işini başa çatdırdı.

Qaraciyər sistləri ilə bağlı seminar keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti seminar keçirilib. Seminarı açan Rezidentura və magistratura şöbəsinin müdiri, professor Mələhət Sultanova təşəbbüsün özləri tərəfdən irəli sürüldüyünü və bu tədbirlər davamlı olacağı bildirib.

laparoskopik müalicəsinin bəzi aspektləri" mövzusunda çıxış etdi. Məruzəçi qaraciyər sistləri, onun laparoskopik müalicə üsulları barədə iştirakçılara ətraflı məlumat verdi. Ayırı-ayrı cərrahi əməliyyat zamanı çəkilmiş video-roliklər nümayiş etdirilib, rezidentlərə gələcəkdə aparacaq əməliyyat zamanı üzləşəcəkləri vəziyyətlərlə bağlı məsləhətlər verildi.



Sonra Ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayev "Parenximatöz üzvlərin parazit və qeyri-parazit sistlərinin

Qeyd edək ki, öz işini işgüzar şəraitdə başa vuran seminar da klinikanın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov da iştirak etdi.

Şəhid ailələri və qazilər üçün növbəti aksiya Qubada təşkil edilib

"Regional İnkişaf" İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə şəhid ailələrinin üzvləri və qazilər üçün regionlarda təşkil olunan növbəti tibbi aksiyaya "Şahdağ Quba & Truskavets Tibbi Sanatoriyası"nda keçirilib. Aksiyada Azərbaycan Tibb Universitetinin həkimləri və tələbələri də iştirak ediblər.

Yanvarın 29-da aparılan müayinələrə Quba və Xaçmaz rayonlarından 250-dən çox vətəndaş cəlb edildi.

Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan

kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən keçirilən müayinələrdə xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, həmçinin zəruri dərman vasitələri ilə təmin olunublar. Digər patologiya aşkarlanan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Xəstəlik aşkarlanmış vətəndaşların növbəti mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları da



layihə çərçivəsində təmin ediləcək.

Tibbi aksiyanın təşkilinə RİİB

könüllüləri tərəfindən yaxından dəstək verilib.

Biruni Universitetinin müəllimi ATU-da fəaliyyət göstərib

Azərbaycan Tibb Universiteti və Türkiyənin Biruni Universiteti arasında mövcud olan "Professor-müəllim heyətinin mobilliyi üzrə KA107 Erasmus+ mübadilə proqramı" çərçivəsində Biruni Universitetinin Əczaçılıq fakültəsinin Bioloji kimya kafedrasının müəllimi dr. Ənvər Çıracı ATU-nun Bioloji kimya kafedrasında fəaliyyət göstərib. Qonağın proqram müddəti fevralın 5-dən 15-dək davam etdi.

Əvvəlcə Bioloji kimya kafedrasında Ənvər Çıracı ilə tanışlıq görüşü keçirilib. Qonağı kafedranın professor-müəllim heyətinə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev təqdim etdi. Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova qonağa təşəkkürünü bildirib və rəhbərlik et-



diyi kafedra haqqında ümumi məlumat verdi. Görüşdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Tibb təhsili və innovasiya şöbəsinin müdiri Aygün Babayeva və Bioloji kimya kafedrasının professor-müəllim heyəti iştirak etdi.

Qonaq fəaliyyəti dövründə Bioloji kimya kafedrasının əməkdaşları və rezidentləri üçün müxtəlif mövzulara həsr edilmiş seminarlar keçirib. Proqram planına uyğun olaraq onun ilk seminarı "Karbonhidrat mübadiləsi. Qlikoliz və qlükozanın digər sərf edilmiş yolları" mövzusunda olub. Mövzu iştirakçılar tərəfindən maraqla qarşılanıb, müzakirələrlə yekunlaşıb. Eləcə də ATU-nun Bioloji kimya kafedrasının bu sahədə apardığı işlər və tədris proqramı haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, dr. Ənvər Çıracı ATU-da olduğu müddətdə, həmçinin kafedrada tədrisin təşkilində tətbiq edilən yeniliklərlə tanış olub, eyni zamanda Biruni Universitetinin biokimya sahəsində əldə etdiyi nailiyyətlər və tədris metodikası haqqında kafedra əməkdaşlarını məlumatlandırıb.

Fəaliyyət müddətinin sonunda dr. Ənvər Çıracı ATU-nun prorektor Orxan İsayev və şöbə müdiri Müşfiq Orucov tərəfindən qəbul edilib və ona müvafiq sertifikat təqdim olunub.

Yuxarı tənəffüs yollarının bakteriyaları növbəti seminarın mövzusu olub

ATU-nun Tədris Terapevtik Klinikasında ənənəvi seminarlar davam edir. Fevralın 9-da "Yuxarı tənəffüs yollarının materiallarının bakteriooloji dəyərləndirilməsi və törədicilərin təyini" mövzusunda növbəti seminar keçirilib. Seminardan öncə klinikanın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov Mikrobiologiya kafedrasında və laboratoriyaya şöbəsində də bu seminarların həmişə yüksək səviyyədə aparıldığını deyib.

O, tənəffüs yolları xəstəliklərinə düzgün diaqnozun qoyulmasında pulmonoloqlarla yanaşı, mikrobioloqların, laboratoriya sahəsində çalışan mütəxəssislərin də yaxından iştirak etdiyini bildirib. Bu nöqtəyə nəzərdən dünyada tüğyan edən pandemiya vəziyyətində laboratoriyaların, xüsusilə mikrobioloji laboratoriyaların rolundan danışdı.

Laboratoriya şöbəsinin müdiri,

t.ü.f.d Yavər Hacısoy seçilən mövzunun aktuallığını və davamlı təhsilin əhəmiyyətini vurğulayıb. Bundan sonra TCK-nın Klinik-diaqnostik laboratoriyasının rezidenti Ülfət Əskərzadənin mövzuya dair məruzəsi dinlənilib.

Həkim-rezident Ü.Əskərzadə yuxarı tənəffüs yollarının normal mikroflorası (son terminologiyaya görə mikrobiota), mikroflora nümayəndələri arasında tarazlığın pozulma mexanizmi və tarazlığın pozulmasına şərait yaradan amillər, mikrobioloji dəyərləndirmə üçün nümunələrin götürülmə qaydaları, xəstəxanadaxili (nozokomial) infeksiyaların mikrobioloji dəyərləndirilməsi haqqında şərhlerini seminar iştirakçıları ilə bölüşüb.

O, yuxarı tənəffüs yollarının şərti-patogen olan neyseriyalar, hemolitik və qeyri-hemolitik streptokoklar, hemofiluslar, difteroidlər və anaerob bakteriyalardan təşkil olunduğunu diqqətə çatdırıb: "Flora komensial və oportunistik bakteriyalardan ibarətdir. Əlverişsiz şəraitdə balansın pozulması oportunistik bakteriyaların artmasına və yuxarı tənəffüs yollarının infeksiyon xəstəliklərinə səbəb olur".



Məruzəçi son dövrlərdə xəstəxanadaxili infeksiyaların əhəmiyyətli iştirakçısı olan metisillinə davamlı stafilokoklar (Methicillin-resistant Staphylococcus aureus-MRSA) haqqında da ətraflı məlumat verdi. Qeyd edib ki, burunda MRSA daşıyıcılığının təyini nozokomial infeksiyaya nəzarətin əhəmiyyətli hissəsidir. Məruzəçinin sözlərinə görə, əsnək nümunələri səbəbi bilinməyən boğaz ağrısı, faringit, tonsillit törədicilərinin təyini üçün istifadə olunur.

Seminarın sonunda məruzəçi mövzuyla bağlı ona ünvanlanan sualları da cavablandırıb.

Biokimya kafedrasının doktorantları hesabat verib

Bu günlərdə Biokimya kafedrasında elmi işlərin hesabatına dair yığıncaq keçirilib. Kafedranın elmi işləri üzrə məsul şəxsi, baş müəllim İlhamə Kərimova kafedranın "Müxtəlif patoloji vəziyyətlərin biokimyəvi və molekulyar-genetik mexanizmlərinin tədqiqi" mövzusunda elmi-tədqiqat işinin 2021-ci il üçün aralıq hesabatını əməkdaşların nəzərinə çatdırıb.

Qeyd olunub ki, kafedrada elmi kadrların hazırlanması çərçivəsində 23 elmi-tədqiqat işi aparılıb ki, onlardan 4-ü elmlər

doktoru elmi dərəcəsi almaq üçün olan işlərdir. Hesabat ili ərzində 3 doktorantın dissertasiya işinin müdafiəsi keçirilib və sənədləri AAK-a təqdim edilib, 3 nəfərin isə işinin ilkin müzakirəsi aparılıb və sənədləri rəsmi müdafiə üçün Dissertasiya Şurasına təqdim edilib. Digər işlər üzrə tədqiqatlar müxtəlif mərhələlərdə davam etdirilib.

2020-2021-ci hesabat ili ərzində kafedra əməkdaşları tərəfindən 1 kitab, çoxsaylı məqalə və tezislər yerli və xarici mətbuatda dərc edilib. Məqalələrdən 3-ü Beynəlxalq

Xülasələndirmə və İndeksləmə bazalarına daxil olan jurnallarda çap olunub. Kafedranın əməkdaşları respublikada və xaricdə keçirilən bir çox simpozium və vebinarlarda iştirakçı və məruzəçi kimi iştirak ediblər.

Yığıncaqda, həmçinin kafedranın doktorantlarının apardıqları elmi-tədqiqat işləri üzrə hesabatları dinlənilib və qiymətləndirilib. Sonda kafedra müdiri, professor Gülnarə Əzizova hesabat ili ərzində həyata keçirilən işlərə görə kafedra əməkdaşlarına öz təşəkkürünü bildirib.

Dosent Elmira Ocaqverdizadə təltif olunub



Fevralın 2-də I Müalicə-profilaktika fakültəsinin elmi şurasının iclası keçirilib. İclası fakültənin dekani, dosent Elşad Novruzov açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

"2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının yekunları" barədə professor Eldar Qasimovun, "Yaz semestrinə hazırlığın vəziyyəti" haqqında isə professor El-

mira Əliyevanın məruzələri dinlənilib. Fakültə elmi şurasının üzvləri hər iki məruzə ətrafında geniş fikir mübadiləsi aparıblar.

Bundan sonra digər məsələlər müzakirə edilib. İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti Elmira Ocaqverdizadənin universitetin "Fəxri fərman"ına layiq görülməsi, bir aylıq əmək haqqı məbləğində mükafatlandırılması barədə rektorun müvafiq əmri oxunub və "Fəxri fərman" universitetin rəhbəri adından ona təqdim olunub.

Şura üzvləri "Təbib" qəzetinin 15 dekabr 2021-ci il tarixli sayında dərc olunmuş elana əsasən, kafedralar üzrə müvafiq yerləri tutmaq üçün müsabiqədə iştirak etmək məqsədilə sənəd təqdim edənlərin siyahısı ilə də tanış olublar.

Antibiotiklərdən geniş istifadə xəstəliklərin çoxalmasına səbəb olur

"Mən əməliyyatları necə edərəm?" layihəsində növbəti vebinar "Furnye qanqrenası"na həsr edilib. Layihənin rəhbəri, I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov vebinarın mövzusunun diqqətə çatdırıldıqdan sonra kafedranın müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov çıxış edərək rezidentlərin klinik sənədlərinin artırılması baxımından bu cür layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlərin bugünkü təqdimatdan faydalanacaqlarını əminliklə bildirərək, vebinarın işinə uğurlar arzulayıb.

Uşaq cərrahlığı kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə koordinatoru Namiq Xəlilov vebinar iştirakçılarını yalnız məruzəni dinləməklə kifayətlənməməyə, sual-cavab sessiyasında fəallıq göstərməyə çağırıb.

Bundan sonra layihə çərçivəsində 5-ci mövzunun təqdimatı olub. I Cərrahi xəstəliklər kafedrasının professoru Saday Əliyev "Furnye qanqrenası: qədim xəstəliyin aktual aspektlərinə müasir baxışlar" mövzusunda məruzə ilə çıxış edib.

Son zamanlar klinik cərrahiyyədə yumşaq toxumaların irinli iltihabi xəstəliklərinin sayının xeyli artdığını deyən professor qeyd edib ki, bu, ilk növbədə gündəlik təcrübədə istifadə olunan antibiotiklərə qarşı mikroorqanizmlərin həssaslığının azalması ilə əlaqədardır: "Eyni zamanda, heç bir zəruri əsas, müvafiq göstərişlər olmadan əhali arasında antibiotiklərdən istifadə geniş yayılıb. Hazırda müxtəlif spektrli antibiotiklər, antibakterial preparatların klinik cərrahiyyədə geniş tətbiqinə baxmayaraq, yumşaq toxumaların irinli iltihabi xəstəlikləri zamanı ağırlaşmalar, letallıq göstəriciləri heç də azalmağa meyl etmir. Təəsüf ki, son statistikaya görə, xəstəlik bir qədər artıb. Bu baxımdan, nadir hallarda rast gəlinən xüsusi bir xəstəlik forması var. Ədəbiyyatda bunu nekrozlaşdırıcı fassitin bir



formatı kimi dəyərləndirirlər. Xəstəliyin ildırımsürətli və ya spontan qanqrenası adlanır. Bu xəstəliyin 15-dən çox adı olsa da, ilk dəfə fransız həkim Jan Alfred Furnye tərəfindən qeydə alındığına görə "Furnye qanqrenası" adını daşıyır.

S.Əliyev bildirib ki, bu xəstəliyin əsas xüsusiyyətlərindən biri özünü təbəbədə kritik vəziyyətlərin təzahürü kimi göstərməsidir. Onun sözlərinə görə, xəstəliyin başlanğıcı çox ağır keçir, yerli əlamətlər isə özünü gec büruzə verir: "Xəstəlik əsasən diffuz nekrozlaşdırıcı fassit şəklində başlayır. Xəstəliyin və aralığın səthi fassiyası iltihablaşır. Hər bir saatda təqribən 2-3 sm ətraflara doğru böyüyür. İlk olaraq xəstəliyi diaqnozlaşdırmaq o qədər də asan olmur. Çünki bu əlamətləri bir çox digər xəstəliklər zamanı da görmək mümkündür. Bu xəstəliyi ümumi cərrahiyyədə mövcud olan bəzi patoloji hallarla, kəskin bağırsağ keçməzliyi, kəskin peritonit, qanaxma və digər xəstəliklərlə müqayisə edirlər. Müalicə taktikası operativ şəkildə, yubaldımdan, ancaq müvafiq hazırlıqdan sonra aparılmalıdır". Bu xəstəlikdən ölüm faizinin çox yüksək olduğunu vurğulayan professor müalicənin klinik protokollar əsasında aparılmasını daha doğru hesab etdiyini diqqətə çatdırıb.

Vebinar geniş diskussiya şəraitində keçib və mövzu ilə bağlı rezidentlərin suallarına aydınlıq gətirilib.

Tələbələrımız gələcək peşələri ilə indidən tanış olurlar

"Rezident həyatı yaşa!" layihəsi ixtisas seçimi və iş verdiyilərinə yiyələnmə baxımından çox əhəmiyyətlidir

Qış tətili sərəməli keçirmək istəyən I Müalicə işi fakültəsinin 3, 4 və 5-ci kurslarında təhsil alan tələbələr fevralın 3-dən 14-dək klinikalarda rezident kimi çalışıblar. Bu münasibətlə fevralın 3-də ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarının rəhbərlərinin həmin tələbələrlə görüşü olub.

Görüşdə çıxış edən I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov "Rezident həyatı yaşa!" layihəsinin məqsəd və məramı haqqında iştirakçılara məlumat verib. Dekan bildirib ki, hər bir tələbə universitet həyatı boyunca hansısa ixtisasa yiyələnmək, o istiqamətdə özünü inkişaf etdirmək istəyir. "Bu layihəmiz tələbələrimize istədikləri ixtisasa əvvəlcədən tanış olmaq, onun çətinliyi ilə rastlaşmaq, seçəcəkləri ixtisasın onlar üçün uyğun olub-olmamasını əvvəlcədən bilmək imkanı verəcək. Tələbələrin iş verdiyilərinə yiyələnməsi, bilik və bacarıqlarının artırılması məqsədini güdən "Rezident hə-

yatı yaşa" layihəsində I Müalicə-profilaktika fakültəsinin 3, 4 və 5-ci kurslarında təhsil alan 184 tələbə ATU-nun Tədris Cərrahiyyə, Tədris Terapevtik və Onkoloji klinikaları, həmçinin M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Dəri-Zöhrəvi Xəstəxanası, 2 saylı Klinik Psixiatriya Xəstəxanası, Modern Hospital və M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 25 ixtisas üzrə iştirak edir. İxtisas seçimi tələbələrin öz istəyinə uyğun aparılır.

Toplantıda iştirak edən Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev və Tədris Cərrahiyyə Klinikasının baş həkim, professor Ramiz Poluxov bu layihəyə qoşulan tələbələrə uğurlar diləyiblər. Tələbələrə iş zamanı xəstəxanaların daxili nizam-intizam qaydalarına düzgün riayət və kuratorlar tərəfindən verilən tapşırıqlara əməl etmələri tövsiyə olunub.

Tədbirdə o da bildirilib ki, layihədə iştirak edən tələbələr kuratorları tərəfindən fakültəyə göndiriləcək xasiyyətname əsasında xüsusi sertifikatla qiymətləndiriləcəklər.

ATU-nun İdman Kompleksində Gənclər Gününə həsr edilmiş şahmat yarışını keçirilib. Yarış öncəsi "Təbib" idman klubunun sədri Qələndər Aslanov 25 il əvvəl ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunan Gənclər Gününün bir çox ölkələr arasında ilk dəfə Azərbaycanda qeyd edildiyini xatırladı.



Şahmat yarışında 24 tələbə öz gücünü sınaıyib

Qaliblər ali və orta ixtisas təhsili müəssisələri arasında keçiriləcək yarışa lisenziya qazanıblar

O, Ulu öndərin gəncliyə və gənclərə göstərdiyi etimadın prezident İlham Əliyevin qərarları ilə artıq öz təsdiqini tapdığını söyləyib: "Gənclərlə bağlı bütün məsələlərin məqsədi ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdır, gənclərin təhsilini diqqətə artırmaqdır. Gənclərin inkişafı üçün atılan addımlar sayəsində Azərbaycanda güclü vətənpərvər gənclər ordusu formalaşdı. 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini də məhz bu gənclərimiz təmin etdilər. Müharibədə döyüşməklə yanaşı, insan həyatını xilas edən də hərbi həkimlərimiz oldu. Onların böyük əksəriyyəti ATU-nun məzunları idi. Universitetimiz 18 şəhid verdi. Eyni zamanda ölkə üzrə 1000 nəfərə yaxın peşəkar idmançımız da müharibədə iştirak etdi, onlardan 320 nəfəri şəhidlik zirvəsinə ucaldı".

Şəhidlərimizin xatirəsi anıldıqdan sonra təqvim planına əsasən idman

tədbirlərinin ilboyu davam edəcəyini bildiren klubun sədri, tələbə idmançılarımla birlikdə universitetimizin adını həm ölkədaxili, həm də beynəlxalq idman yarışlarında qaliblər sırasına yazdırmağa çalışacaqlarını vurğulayıb. Onu da bildirib ki, Gənclər Gününə həsr olunmuş bu yarışın qalibləri "Bədən tərbiyəsi və idman günü"na həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında martın 5-6-da keçiriləcək şahmat yarışında iştirak etmək üçün lisenziya qazanacaqlar.

Bundan sonra Azərbaycan Respublikasının Dövlət himninin sədarəti altında başlayan yarışda ATU-nun müxtəlif fakültələrindən qızlar və oğlanlardan ibarət 24 tələbə öz gücünü sınaıyib. Yarış dairəvi sistemlə keçirildiyinə görə, qaliblər 7 nəfərlə yarışaraq finala yüksəliblər. Zaur Balayev 1-ci, Cəmil Abışov 2-ci, Elvin Namazlı isə 3-cü yeri qazandı.

Yarışın sonunda qaliblər medal və diplomlarla təltif ediliblər.

Universitetimiz Gənclər Günü ilə bağlı idman yarışına ev sahibliyi edib

Gənclər Günü ilə bağlı silsilə tədbirlərin davamı olaraq Azərbaycan Tibb Universiteti daha bir idman yarışına ev sahibliyi edib. Belə ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ATU-nun İdman Kompleksində stolüstü tennis üzrə yarış keçirilib.

"Təbib" idman klubunun sədri Qələndər Aslanov yarışın təşkilatçılarını və iştirakçılarını universitet rəhbərliyi adından salamlayaraq gənc idmançılara uğurlar arzulayıb.

Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Cəlil Əlizadə ölkəmizdə gənclər siyasətinin uğurla aparıldığını,

bu istiqamətdə zəruri addımlar atıldığını vurğulayıblar. Onlar bu cür yarışların sağlam gəncliyin formalaşmasındakı rolunu yüksək qiymətləndirərək, güclülərin qalib gələcəyinə inamlarını ifadə ediblər.

Dövlət himnimiz səsləndirildikdən sonra qızlardan və oğlanlardan ibarət komandaların yarışına start verilib. Eyni zamanda, idmançılar şəxsi yarışlarda da güclərini sınaıyblar. Yarışa ATU-nun komandası da qatılaraq yüksək nəticə göstərib. Yarış idman ustası, əməkdar məşqçi Qulu Quliyevin baş hakimiyyəti ilə keçirilib.

Qızlar arasında Nərgiz Həsənova 1-ci,



Fatimə Əmirəliyeva 2-ci, Azin Ali Məhəmmədli 3-cü, oğlanlar arasında isə Əli Balakışiyev 1-ci, Alhareth Ben Saleh 2-ci və Bilal Kavak 3-cü yeri tutub. Yarışın sonunda qaliblərə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları təqdim olunub.

ATU-da "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib

Fevralın 2-də Gənclər həftəsi çərçivəsində Nəsimi rayon Gənclər və İdman İdarəsi, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi və "Consensus Intellectual Center"-in birgə təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin 4 saylı tədris binasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.



Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.

Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayilov və "Consensus Intellectual Center"-in koordinatoru Elvin Əliyev çıxış edərək bildirdilər ki, Gənclər Günü'nün təsis olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Natiqlər Ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin

bu gün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin aparıcı gənclər siyasətinin mühüm rolu var.

Çıxışlardan sonra yarışa start verilib. 14 komandanın iştirak etdiyi yarışda Bakı Mühəndislik Universitetinin komandası I, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası II, Azərbaycan Turizm və Menecment Universitetinin komandası isə III yerə layiq görülüb. Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

A.KAMRANOĞLU

AZƏRBAYCAN RESPUBLİKASI SƏHIYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KAFEDRALAR ÜZRƏ AŞAĞIDAKI YERLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR:

Fakültənin dekanı:

- II Müalicə-profilaktika fakültəsi

Kafedraların müdirləri:

- Neyrocərrahlik kafedrası
- Fizioterapiya və tibbi reabilitasiya kafedrası
- Yoluxucu xəstəliklər kafedrası
- İnsan anatomiyası və tibbi terminologiya kafedrası
- Ağciyər xəstəlikləri kafedrası
- Nevrologiya kafedrası
- II Uşaq xəstəlikləri kafedrası

Kafedraların professorları:

- Psixiatriya kafedrası - 1 yer
- Bioloji kimya kafedrası - 1 yer
- Travmatologiya və ortopediya kafedrası - 1 yer (0,25 vahid)

Kafedraların dosentləri:

- İnsan anatomiyası və tibbi terminologiya kafedrası - 1 yer (0,75 vahid)
- Psixiatriya kafedrası - 1 yer (0,5 vahid)
- II Uşaq xəstəlikləri kafedrası - 1 yer (0,25 vahid)
- II Mamalıq və ginekologiya kafedrası - 1 yer
- Allerqologiya və immunologiya kafedrası - 1 yer

Kafedraların assistentləri:

- Ağız və üz-çənə cərrahiyyəsi kafedrası - 1 yer (0,5 vahid)
- Allerqologiya və immunologiya kafedrası - 1 yer
- İnsan anatomiyası və tibbi terminologiya kafedrası - 1 yer
- II Mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)
- Patoloji anatomiya kafedrası - 1 yer

Kafedraların baş müəllimi:

- Tibbi-biologiya və genetica kafedrası - 1 yer (0,5 vahid)

Kafedraların müəllimləri:

- Xarici dillər kafedrası - 1 yer (0,5 vahid)
- Xarici dillər kafedrası - 1 yer (0,75 vahid)

Elmi Tədqiqat Mərkəzi:

- Elektron mikroskopiya şöbəsi (şöbə müdiri) - 1 yer
- İmmunologiya şöbəsi (böyük elmi işçi) - 1 yer
- Bioloji fəal maddələrin sintezi şöbəsi (baş elmi işçi) - 1 yer (0,5 vahid)

Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan qəzetdə dərc olunduğu gündən 30 gün keçməyədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvanla təqdim edilməlidir:

**AZ 1007, Bakı şəhəri, Ənvər Qasımzadə küçəsi, 14
Telefon: 597-10-08**

Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə

Kafedralar üzrə vakant yerləri tutmaq üçün müsabiqədə iştirak edənlər Elmi katibliyə aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Rektorun adına ərizə.
2. Kadrlar uçotunun şəxsi vərəqəsi (yeni formatda).
3. Kafedradan verilmiş xasiyyətnamə. Xasiyyətnaməni kafedranın müdiri və həmkarlar təşkilatının sədri imzalamalıdır. Xasiyyətnamənin müsbət və ya mənfəi olması, o cümlədən bu şəxsin yeni müddətə kafedrada çalışıb və ya çalışmaması əsaslandırılmalıdır. Kafedra müdiri vəzifəsinə iddiaçılara xasiyyətnaməni fakültənin dekanı və həmkarlar təşkilatının sədri imzalamalıdır.
4. Tərcümeyi-hal. Burada şəkil, ad, soyad, bitirdiyi məktəblər, elmi ad və dərəcələr, bildiyi dillər, bildiyi kompyuter proqramları, çap olunmuş işlərin sayı, işlədiyi yerlər, hazırkı vəzifədə neçə il çalışması, niyə bu vəzifədə yenidən seçilmək istəməsi, olduğu ixtisasartırma kursları, ailə vəziyyəti barədə ətraflı məlumat, yaşadığı ünvan, elektron poçt ünvanı və telefonu göstərilməlidir.
5. ATU-nun klinikalarında çalışanlar üçün son beş ilin həkimlik fəaliyyəti barədə klinikadan verilmiş arayış. Arayış klinikanın direktoru və həmkarlar təşkilatının sədri tərəfindən imzalanmalıdır.
6. Son beş il ərzində çap olunan elmi işlərin siyahısı. Siyahı müəllif və kafedra müdiri tərəfindən imzalanmalıdır.
7. Açıq mühazirənin və ya açıq təcrübə dərslərin videoçəkilişinin diskisi.
8. Şəxsiyyət vəsiqəsinin surəti.
9. Müvafiq elmi dərəcə diplomu və elmi ad attestatının surəti.

Qeyd: ATU-nun əməkdaşı olmayan mütəxəssislər siyahıdakı 3-cü, 5-ci və 7-ci bənddəki sənədlərin əvəzinə, sonuncu iş yerindən verilən xasiyyətnamə, işlədiyi klinikadan həkimlik fəaliyyəti barədə arayış və əmək kitabçasından çıxarışı təqdim etməlidir.

Şagirdlər şəxsi gigiyena mövzusunda maarifləndirilib

Uşaq-yeniyyətəmlərin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları və "Sağlam Təhsil – Sağlam Millet" layihəsinin həkim-ekspertləri - dosentlər Nigar Süleymanzadə, Sədaqət Həsənova, Zöhrə İsmayilova, assistent İradə Mustafayeva, baş laborant Nərmine Cəfərzadə tərəfindən 27 dekabr 2021-ci ildən başlayaraq adıçəkilən layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin "Sağlam təhsil" siniflərində şəxsi gigiyena mövzusunda maarifləndirici görüşlər həyata keçirilib.



Əsas məqsəd uşaqların şəxsi gigiyena ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasıdır. Xüsusilə pandemiya dövründə aktual olan əllərin düzgün yuyulması haqqında geniş məlumat verilib, yeməkdən əvvəl və sonra, ictimai nəqliyyat və sanitariya qovşağından istifadədən, asqırma və öskürmədən sonra əlləri axar suda sabunla yumaq,

əlləri silmək üçün kağız dəsmallardan istifadə, əllərin ağız, burun, göz ilə təmasından çəkinmək tövsiyə olunub. Təhsillənlərə, həmçinin ağız boşluğunun gigiyenası, bədənə düzgün qulluq haqqında məlumat verilib.

Görüşlərin maraqlı olması üçün elektron təqdimat formasında əyani şəkillər üzərində şagirdlərlə diskussiya aparılıb və onları maraqlandıran suallara aydınlıq gətirilib.

Maarifləndirmə tədbirləri məktəblərin rəhbərlikləri və valideynlər tərəfindən yüksək qiymətləndirilib, sağlamlığın qorunması üzrə digər mövzular üzrə də davam etdirilməsi arzusu bildirilib.

Exokardioqrafik müayinələr uşaqlara zərər vurmur

Uşaqlarda ürək xəstəliklərinin vaxtında aşkarlanması üçün exokardioqrafik müayinələrin aparılması çox faydalıdır. Bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq kardioloqu Elşən Rzayev məlumat verir.

Onun sözlərinə görə, uşaqlarda bu tip müayinələrin riskli olmasına dair fikirlərin heç bir əsası yoxdur: «Bəzən valideynlər əməliyyatdan öncə və ya sonra anadangəlmə ürək qüsurlu uşaqları belə müayinələrə aparmağa tərəddüd edirlər. Lakin bilmək lazımdır ki, exokardioqrafik müayinələrin heç bir ziyanı yoxdur. Zərərli müayinələr əsasən rentgen şüaları ilə bağlıdır. Exokardioqrafiya müayinəsi isə yalnız ultrasəs dalğaları üzərindən işləyən cihazla aparıldığından, hansısa təhlükəsi yoxdur».

Kardioloq qeyd edib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası ən son texnologiyalara uyğun tibbi avadanlıqlarla təchiz olunub. Klinikada müasir tələbələrə cavab verən mövcud cihazlar hər cür kardioloji diaqnostika aparmağa, bütün növ ürək qüsurlarını



aşkarlamağa imkan verir.

Xatırladaq ki, ATU-nun Tədris Onkoloji Klinikası, Regional İnkişaf İctimai Birliyi və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının dəstəyi ilə həftə sonları müxtəlif ixtisaslı həkimlərin regionlara səfərləri təşkil olunur. Layihə çərçivəsində Vətən müharibəsi qazilərinə, şəhid ailələri üzvlərinə müxtəlif profil tibbi xidmətlər göstərilir. Həmçinin ATU klinikalarında da mütəmadi olaraq belə müayinə aksiyaları təşkil olunur. Elşən Rzayev bu cür aksiyaların da bir sıra xəstəliklərin vaxtında aşkarlanması və önənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Etibarsız sayılır

II müalicə-profilaktika fakültəsinin III kurs, 219A10b qrup tələbəsi Səfərli Mehriban Asif qızının tələbə bileti itdiyi üçün etibarsız sayılır.

I müalicə-profilaktika fakültəsinin IV kurs, 118A13a qrup tələbəsi Kərimov Seymur Tofiq oğlunun tələbə bileti və təqaüd kartı itdiyi üçün etibarsız sayılır.

II müalicə-profilaktika fakültəsinin III kurs, 219A10a qrup tələbəsi Məmmədov Raul Sadiq oğlunun tələbə bileti itdiyi üçün etibarsız sayılır.

I müalicə-profilaktika fakültəsinin VI kurs, 170B qrup tələbəsi Bayramov Xanlar Salman oğlunun tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Allah rəhmət eləsin!

Tibbi və bioloji fizika kafedrasının əməkdaşları kafedranın baş müəllimi

Səməy Quluzadənin

vəfatından kədərli xəbərini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşları kafedranın baş müəllimi Nərmine Cabbarovaya atası

Razim müəlliminin

vəfatından kədərli xəbərini bildirir və dərin hüznü başsağlığı verir.

Qidalanma və tibbi ekologiya kafedrasının əməkdaşları Epidemiologiya kafedrasının professoru Məhərrəm Niftullayevə bacısı

Afiyə xanımın

vəfatından kədərli xəbərini bildirir və dərin hüznü başsağlığı verir.

Qidalanma və tibbi ekologiya kafedrasının əməkdaşları Məhkəmə təbabəti kafedrasının müdiri, professor Mənsur Bünyatova anası

Roza xanımın

vəfatından kədərli xəbərini bildirir və dərin hüznü başsağlığı verir.

Əczaçılıq kimyası, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının əməkdaşları Əczaçılıq kimyası kafedrasının professoru

İsrafil Mövsümovun

vəfatından kədərli xəbərini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında uzun illər ərzində fəaliyyət göstərmiş biologiya elmləri namizədi, dosent A.N.Qarayev 75 yaşında vəfat etmişdir. Qarayev Akif Nurrəddin oğlu 1947-ci il fevralın 16-da İmişli rayonunda ziyalı ailəsində anadan olub.



Zəhmətkeş alim, nümünəvi müəllim

O, 1954-1958-ci illərdə Kəlbəcər rayon orta məktəbində ibtidai təhsil alıb, 1965-ci ildə İmişli rayon 1 saylı onbirlik məktəbi gümüş medalla bitirib. Həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə qəbul olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək Respublika Baş Apteklər İdarəsinin rayonlararası Kirovabad (indiki Gəncə şəhəri) şöbəsinə təyinat alıb. Həmin il Fiziologiya İnstitutunun aspiranturasına daxil olub. 1973-cü ildən ATU-nun Bioloji kimya kafedrasında assistent, 1984-1988-ci illərdə baş müəllim işləyib, 1988-ci ildən bu günədək dosent vəzifəsində çalışır. Akif müəllim artıq 49 ildir ki, bioloji kimya fənnini tədris edir.

1975-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1993-1996-cı illərdə hazırlıq şöbəsinin dekan müavini vəzifəsində işləyib, hazırda Dövlət İmtahan Mərkəzinin (DIM) rezidentura şöbəsinin ekspertidir.

Yerli və xarici mətbuatda dərc olunmuş 80 elmi əsərin, o cümlədən 2 dərslik, 6 dərs vəsaiti, 14 tədris-metodik vəsaitin həmmüəllif və müəllifidir. Bunlardan "Bioloji kimyadan laboratoriya məşğələləri", "Qanın klinik biokimyası", "Patoloji və klinik biokimya", "Bioloji kimya" adlı dərs vəsaitləri müəllim və tələbələr üçün tez-tez istifadə etdikləri kitablardır.

Ötən illər ərzində kafedra əməkdaşlarının dərin hörmətini qazanmış A.N.Qarayev daim öz üzərində işləyərək elmi və pedaqoji səviyyəsini artırmağa çalışıb. Onun keçdiyi zəhmətlə dolu şərəfli ömür yolu bu günün gəncliyi üçün də bir nümunədir.

Bioloji kimya kafedrasının kollektivi Akif müəllimi 75 illik yubileyi münasibətilə səmimi qəlbədən təbrik edir, ona ən gözəl nemət olan cansağlığı, uzun ömür, şəxsi və ictimai həyatda uğurlar arzulayır!

Baş redaktor
MƏĞRUR ƏLİYEV

Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılmır

Qəzet "Təbib" qəzetinin kompyuter mərkəzində yığılır, səhifələnilir, "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunur və universitet daxilində yayılır

ÜNVANIMIZ:
Mərdanov qardaşları - 98c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com

Lisensiyaya H - 022633
İndeks - 0269
Sifariş - 490
Sayı 2250